

Azərbaycan ayr bir Bhreyn



Siyasi qurulu nv baxmndan da yen Bhreyn v Azərbaycan arasında oxarlıqlar nız arpr. Hr iki lkđ hkumt demk olar ki, varislik v slal quruluundadr, hkumt balar avtoritarizm v totalitarizm lknin btn siyasi mđddratn z llrind cilovlamaq, ona hakim ksilmk istyirlr

keyhan qzeti-Bu gnlrı mslman lkrin v cmıyytlrin oxu saysz-hesabsz problemlrl lbyaxa olmu v yeni hadislrin domasnn astanasndadr. Bu arada diqqti kn msl slam lkrinin oxar siyasi, ictimai, mdni, dini rait v mslıridir. Bu lklr arasında Bhreyn v Azrbaycann mxtlif chtrldn bir-birin daha ox .oxarl vardr. ox grman ki, glckd eyni aqibt onlar gzlyir. Bu iki lk arasında oxarl bir ne sahd grmk olar Cmiyytin mzhbi trkib v xsusıyytlrin diqqt etsk grrik ki, Azərbaycan v Bhreyn arasında cmıyyt baxmndan ox oxarlıq mvcuddur. Hr iki lknin halisinin oxunu ilr tkil edir v hr iki lkđ d ilr brk tzyiqlr zlmı, sas azadlıqlar llrindn alnm, frqlilikl qarlam, dini faliyytlrin yasaqlar qoyulmu, ictimai-siyasi repressiyalara mruz qalm, insan hquqlar v vtndalq hquqlarna llrindn alnm v hr gn onlarn hquqlar hakimiyyt trfindn tapdalanmaqdadır. Nmun olaraq Azərbaycan v Bhreyn dvltrinin z haqlarn dinc yollarla tlb edn dindar, ruhani v din alimlrı sassz ittihamlarla hbs etmlrini v onlarla pis rftar .etmlrini v ignc etmlrini gstrmk olar. Son illrd bu msl daha genilnmi, tzyiq, hbs v ignclr artmđr

Siyasi qurulu nv baxmndan da yen Bhreyn v Azərbaycan arasında oxarlıqlar nız arpr. Hr iki lkđ hkumt demk olar ki, varislik v slal quruluundadr, hkumt balar avtoritarizm v totalitarizm lknin btn siyasi mđddratn z llrind cilovlamaq, ona hakim ksilmk istyirlr. Azərbaycan hkumtinin son gnırd qeyri-demokratik hrkt edrk lknin konstitusiyasnda dzlilr etmk n referendum keirmsi gstrdi ki, bu lknin konstitusiyas bir ailnin konstitusiyas hddin enmidir. bhsiz, yaxn glckd Azərbaycan elites bel bir konstitusiyann mumi etirazlar n daha ox iqlandracaq, dvlť qar narazlıq yaranacaq v bu msl hakimiyyt n problem evrilck. Son gnırd siyasi-ictimai fallarn, islami v digr mxalift partiyalarnn mumi etirazlar bu narazln yalnz kiik bir .hissini nmayi etdirdi. Ssz, glckd daha ox hrkt v etirazlar ahidi olacaq

Azərbaycan v Bhreyn hkumtlri arasında nc oxarlıq onlarn oxluq tkil edn cmıyytl rftar v onlarn qanuni hquqlar il qarlama metodudur. Ali-Xlif gc qvvlrin v Sudiyy rbistan rejiminin kmyi il Bhreyn ilrini zdiyi kimi Azərbaycan hkumti d mxtlif nv hrbi v thlksizlik vasitlrini i salmaqla oxluqda olan cmıyytin z dini haqlarn tlb etmlrini bour, ilr brk tzyiqlr gstrir. Aydnđr ki, bel zorak v repressiv hrktrlr uzun mddt uurlu ola bilmz v Azərbaycan xalqnn dini kimliyini onlardan ala bilmz (Hbsd olan islam rhbrlrđn birinin hr zaman hadt hazr olmasn bildirmsi hd-qorxu v repressiya siyastinin mlubiyytini gstrn aydn sbutdur). Grndy kimi Bhreynd zorak v repressiv vasitlrđn istifad etmk fayda vermdi. stlik, lkđ problemlr pik hdd atđ, lk .bhranla zldi, etiraz aksiyalar hr yeri brđ

Azərbaycanla mqayisd demk olar ki, Bhreynd durum szn hqiqi mnasnda bhranla zlmı, Ali-Xlif rejimi hkumt leyhin xalq qiyamnn bir addmındadr. Diqqt etmli nmlı msl budur ki, Azərbaycan dvltinin islamofibiya hrktrinin artmas v srlmsi, dini faliyytlr, mrasimlr, xsusil d bu ilin Mhrrm aynn mrasimlrin qar hkumt rsmilri trfindn srt qadaalar dvltin qeyri-demokratik hrkti (26 sentyabrda konstitusiyaya dyiikliklr etmk n referendum keirmk kimi) il yana onun akar shvlridir. Bel hrktrlr lkni nzart edilmsi mmkn olmayan bir bhranla zldir bilir. Aydnđr ki, bel olan surtd Azərbaycan hkumti Ali-Xlif rejimi kimi lknin idar edilmsind daha ox problemlrlr zck. Hal-hazrda dvlť lverisiz iqtisadi durum v qrbynml partiya v qruplarn .ictimai etirazlar il qarlamđr

Bhreyn v Azərbaycan lkrinin bir trfdn oxar siyasi, ictimai v mdni durumlarna diqqt etmkl bel bir sual ortaya xr ki, Azərbaycan baqa bir Bhreyn

?evrilckmi

smd hsnzad